

**Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru,  
iqtisad elmlər doktoru, professor Ədalət Muradova**

**Hörmətli Ədalət müəllim!**

Sizi və rəhbərlik etdiyiniz kollektivi Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 90 illik yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edirəm! 1930-cu ildə əsası qoyulmuş, Cənubi Qafqaz ölkələrinin ən böyük ali təhsil ocaqlarından biri olan UNEC zəngin elmi-pedaqoji ənənələrə malikdir. Ölkəmizdə təhsilin inkişafına sanballı töhfələr verən universitet uzun illərdir iqtisadiyyatın müxtəlif sahələri üçün geniş profil üzrə yüksək ixtisaslı kadrların hazırlanmasında mühüm xidmətlər göstərməkdədir.

UNEC ulu öndər Heydər Əliyevin 1969-cu ildə siyasi hakimiyyətə gəlişindən sonra özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Ümummillə Liderin Azərbaycanın ali məktəblərində həyata keçirdiyi mənəvi saflaşdırma prosesi bir çox ali təhsil ocaqlarında olduğu kimi, həmin vaxt Azərbaycan Xalq Təsərrüfatı İnstitutu adı ilə fəaliyyət göstərən indiki UNEC-də də ciddi dəyişikliklərə gətirib çıxartdı. Müstəqillik dövründə isə Ulu Öndər bu ali təhsil ocağına daha yüksək muxtariyyət-özünüidarəetmə statusu verməklə onun daha da inkişaf etməsinə yeni imkanlar yaratdı. Sonrakı mərhələdə Prezident cənab İlham Əliyev UNEC-in infrastrukturunun daha da yenilənməsini diqqətdə saxlamış, ali məktəb kollektivinin fəaliyyətinin qiymətləndirilməsi, onların əməyinin stimullaşdırılması, fəxri adlarla təltif olunması istiqamətində bir sıra mühüm sərəncamlar vermişdir.

**Hörmətli Ədalət müəllim!**

Rəhbərlik etdiyiniz kollektiv göstərilən bu etimadı yüksək səviyyədə doğrultmaqdadır. Etiraf edək ki, son illər Sizin rəhbərliyinizlə universitetdə köklü keyfiyyət dəyişiklikləri baş verib, müasir həyatın tələblərinə uyğun olaraq islahatlar proqramı davamlı şəkildə həyata keçirilib. UNEC-də müasir bazar iqtisadiyyatına, yeni iqtisadi siyasətə uyğun ixtisaslar açılıb, tədris plan və proqramları Avropa standartlarına uyğunlaşdırılıb, tədris prosesində yeni informasiya texnologiyalarının tətbiqi ən yüksək səviyyəyə çatdırılıb. Ölkəmizdə ilk dəfə olaraq, yüksək texniki imkanlara malik Distant Təhsil Mərkəzi yaradılıb. Əminlikə vurğulamaq lazımdır ki, bu gün UNEC rəqabətli və innovasiya potensialı yüksək olan Azərbaycan iqtisadiyyatının qurulması prosesinə mühüm töhfələr verməkdə, yüksək insan kapitalının yaradılması işində ciddi rol oynamaqdadır.

Beynəlxalq əməkdaşlıq sahəsindəki nailiyyətləriniz də olduqca təqdirəlayiqdir. Son bir neşə ildə dünyanın onlarla tanınmış universiteti ilə UNEC

arasında işgüzar əlaqələr qurulub, nüffuzlu təhsil ocaqları ilə ikili diplom layihələri reallaşdırılıb, dil mərkəzləri, beynəlxalq filiallar və məktəblər fəaliyyətə başlayıb.

Sizi və rəhbərlik etdiyiniz kollektivi bir daha yubiley münasibətilə təbrik edir, yüksək ixtisaslı gənc iqtisadçı kadrların hazırlanması istiqamətində göstərdiyiniz yorulmaz fəaliyyətinizdə müvəffəqiyyətlər, daha böyük uğurlara imza atmağınızı arzulayıram!

**Dərin hörmətlə,  
Bakı Mühəndislik Universitetinin rektoru,  
Əməkdar elm xadimi, professor**

**Havar Məmmədov**